



Aygün SULTANLI

Sevimli ana, sevimli müəllimə, sevimli nənə, sevilən yazıçı-şaire və Azərbaycan xanımıma məxsus olan, bütün keyfiyyətləri özündə eks etdirən gözəl xanım Gülxani Pənah yaradıcılığı ile ədəbiyyatımızda özünəməxsus dəstixətti olan bir şəxsiyyətdir. Əlliye yaxın poeziya və nəşr kitablarının, yüzlərlə ədəbi-təqnid, elmi, publisist məqalələr toplusunun, elmi monoqrafiyaların müəllifidir.

Bir yaziçinin, şairin ən böyük silahı qələmidir, qələ-mi isə dilə getirən onun təfəkküründəki dilidir. Yeni ətrafinda və dünyada baş verən bəşeri hadisələrə, təbiət nemət-lərinə və s. mövzulara münasibətini onların şeirlərində, əsərlərdə aydın şəkilde görə bilirik.

Azərbaycan ədəbiyyatında geniş bir ədəbi yol salan Gülxani Pənah yaradıcılığının əsas hissəsini ana, vətən, vəten dərdi, övlad və s. mövzular teşkil edir. İstər şeirləri-ni, istər hekayələrini, istər təmsillərini, istərsə də poemala-

DİLİNƏ, VƏTƏNİNƏ BAĞLI KÖNÜLLƏR

nı, ümmüliklə Gülxani Pənah yaradıcılığını oxuduqda və yaxından tanış olduqda insan özü üçün yeni bir şey öyrənə bilir.

İstedadlı şaire xanım Gülxani Pənahın yaradıcılığın-da sözün qüdrəti böyükdür. Söz onun tutan eli, gören gözüdür. Xalqa yaxın bir dili olan şairəminin qəlbini kimi qəle-mi də geniş və gözəldir. Söz ve qələmi vasitəsi ilə bize ötürdüyü qəlbindəki hissələr, təfəkküründəki sağlam fikir-ləri oxucularını düşündürmeye bilməz.

Azərbaycan poeziyasında "Ana dili" mövzusu milli-müstəqillik, milli təfəkkür, milli düşüncə, milli birlik və ən ümdesi milli varlıq ideyaları ilə zəngindir. Xəlil Rza "Ana dilim" şeirində beşikdən qəbrəcən dinlədiyi, onunla qoşa olan ana laylasında dilinin varlığını

görür. Ayaq açıb yürüdükcə, dünyanı dərk etdikcə, illər bir-birini əvəz etdikcə, kamil bir düşüncəyə malik olunduqca anlayır ki, doğransa da "dilim-dilim" ana dilini üreyindən çıxara bilmez. O, bu doğma dille bütövdür, tamdır. O, bu dilin uğrunda mübari-zəyə qalxan, xalqının şanlı tarixini yanan, "babalarının nəfəsi" hopan dilində "yüz abidə, min abidə"ni, milli varlığı uğrunda can qoyan babəklərin, cavanşirlerin qəzəbini de görür. Anlayır ki:

Məhv olarsa bir gün bu dil,
Göy Göl onda Göy Göl deyil,
Qoşqar onda Qoşqar deyil,
Qız qalası qala deyil.
Öz dilini sən qala bil!
Qərbə, şərqə işiq salan
Füzulini sən qala bil!

Sağdır dilim,
demək, sağdır şərafətim,
leyaqətim.

Sağdır, demək,
milyard yaşılı məmləkətim.

Dil sərhədləri düşüncənin sərhədir. İstedadlı şaire-miz Gülxani Pənahın dil sərhədlərində anaya, övlada, vətənə sevgi, hörmət, qayğı vüset halında sərhədləri aşmaqdır. Dil xalqın ulu sərvətidir. Yazıçı-şairəmiz bu sərvəti bir ana öz övladını bağrına sarıb ezişləyən kimi, bir əsgər vətənini düşməndən qoruduğu kimi, o da ana dilini-öz qələmini qəlbinin ən yüksək zirvesində qoruyub saxlayır. Və nə yaxşı ki, bugünkü gündə ədəbiyyatımızda temiz, axarlı dil üslubu olan şairəmiz var.

Ana dilim, əziz dilim!
Dərya dilim, dəniz dilim!
Sən varsansa, mən də varam!
Səadətəm, düz ilqaram.

"Ana dilim" adlı şeirin bu misralarında şairənin ana diline verdiyi dəyəri görürük. Məhz analarımızın şirin layollarından hełə körpə ikən yaddaşımıza süzülüb axan ana dilimiz şairənin xoşbəxtçiliyi, səadəti, məhəbbətidir. Vətəninin bir ovuc torpağı onun üçün nə dərəcədə əzizdirse, ana dilinin də her bir kəlməsi, her bir cümləsi doğmadır.

Böyük məsələn anam ilə
Ana dilim məni qoşa.
Sən yaratdırın məhəbbəti,
Üreyimde bu torpağa,
Bu vətənə, yar-yoldaşa.
Müstəqil bir dövlətin öz doğma ana dilində qanunla-rının yaranması, bəstələrinin bəstələnməsi, tarixinin, ədəbiy-

yatının yazılması bir xalqın xoşbəxtçiliyidir. Şairənin qəlbini də bu xoşbəxtçiliyə sevinir. 70 illik əsərətdən sonra ana dilimiz, doğma dilimiz yenidən özümüzə qayıtdı, dövlət dili oldu.

Ana dilim, məni dinlə,
Qanunlarım sən dilimdə

yazılırsa,
Məhəbbətin iliyime

sızılırsa,
Bundan böyük səadətin adı nədir?

Xoşbəxtliyim,
bir insətək mövcudluğum,
Ana dilim,
bil, Sədedir.

Bəxtiyar Vahabzadə "Ana dili" şeirində Gülxani Pənahın fikirlərini bir başqa şəkildə, amma eyni ideala xidmət fövqündə ifadə edir:

*Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhd-i-peymanımızdır.
Bu dil tanmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir... onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.*

Dilimizin dəyərindən, onun qədim tarixə söykənən qüdrətli bir xalqın dili olmasından qırururla danışan müəllif bu hissələrini digər "Ana dilim" adlı şeirində daha obrazlı şəkildə söyləyir:

Dünyanın her yerində,
Dilimin qardaşı var.

Türk dünyası böyükdür,
Tarixi yaddaşı var.

Xalqımızın tarixi qədər dilimizin də tarixi var. Tarixi vərəqləsək, dilimizin əsrələr önce qədim kökə dayandığını görərik.

(Davamı var)